

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyət-lərərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Sessiya iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu deyib. Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirib. "Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESCO-nun içində uğurla iştirak edirik", - deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb. Son 5 ildə ölkəmizdə 40 tarixi abidənin bərpa edildiyini və yenidən qurulduğunu

deyən Mehriban Əliyeva bununla da milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırıb. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəs-



milərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti musiqi xəzinəmizin inciləri olan muğam və aşıq

sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. "Sühhət mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə

Qarayev çıxış etmişlər.

cücərə bilər", - deyən Mehriban Əliyeva 2008-ci ildən ölkəmizdə keçirilən və UNESCO-nun da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərərarası Dialoq Forumunun əhəmiyyətindən danışdı, bir daha tədbirin işinə uğurlar arzulamışdır. Dünya mədəni irsinin hazırda həssas vəziyyətlə üzləşdiyini deyən UNESCO-nun Baş direktoru Odre Azule qaynar nöqtələrdəki mədəni abidələrin daim UNESCO-nun nəzarətində olduğunu diqqətə çatdırıb, dünya mədəni irsinin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini vurğulamışdır. Mədəni irsin qorunmasına dair Konvensiyanın xüsusi əhəmiyyətini vurğulayan UNESCO-nun Baş direktoru dünya əhalisini təşviq işlərində fəal olmağa çağırmışdır. Sonra UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmişlər.

Türkiyə bu il 2,8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb



Azərbaycan apreldə Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci olub. Apreldə Türkiyə Azərbaycandan 724 milyon kubmetr təbii qaz idxal edib. Ümumilikdə 4 ayda qardaş ölkənin Azərbaycandan qaz idxalı 2 milyard 806 milyon kubmetr təşkil edib. Qeyd edək ki, keçən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal etmişdi. Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır. Bu ilin ilk 3 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta

ötürücülük gücü 30 milyon kubmetrdən çox olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat və 17 milyon dollar işə əsaslı xərclər sərf edilmişdir. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), "AzSCP" (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim" (6,7 faiz), "Petronas" (15,5 faiz), "LUKOil" (10 faiz), "NICO" (10 faiz), və "TPAO" (19 faiz). Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmələrinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtdakı TANAP-la Türkiyəyə təqribən 1,9 milyard kubmetr "Şahdəniz" qazı nəql edilmişdir. TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb

Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Xatırladaq ki, tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin bütçə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib. Cari ilin 25-26 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycan Respublikası 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini seçilib. Beləliklə, Gömrük Əməkdaşlıq Şurasının iyunun 29-da keçirilən son iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin



Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq. Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, ümu-

millikdə 53 üzvü birləşdirən ən böyük regiondur. Şübhəsiz ki, dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olduğu regiona ölkəmizin gömrük xidmətinin sədr seçilməsi Prezident İlham Əliyevin gömrük orqanlarına göstərdiyi yüksək diqqət və qayğının, gömrük sistemində aparılan islahatlar hesabına Azərbaycan gömrüyünün nüfuzunun artmasının nəticəsidir.

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, 40-a yaxın xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzalamışdır. Bu sazişlərin reallaşması ölkədə şəffaflığın artırılması və auditin inkişafı sahəsində xarici tərəflərlə birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir.

Növbəti belə əməkdaşlıq sazişlərinin imzalanması 2019-cu il 13 iyun tarixində Rusiya Federasiyasının özünütənzimləyən auditorlar təşkilatı olan "Содружество" Assosiasiyası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühəsiblər Assosiasiyasının (ACCA) nümayəndə heyətlərinin Bakıya səfəri zamanı baş tutmuşdur.

2019-cu il 13 iyun tarixində "Flame Towers" Bakı otelində Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyasının "Содружество" Assosiasiyası arasında Əməkdaşlıq Sazişi, Azərbaycan Respublikası Auditorlar Palatası və mənzil qorqarğı Londona yerləşən ACCA arasında isə Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası və "Содружество" Assosiasiyası arasında Əməkdaşlıq Sazişinin əsas məqsədi Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS), Beynəlxalq Audit Standartlarının (BAS), habelə Beynəlxalq Mühəsiblər Federasiyası (BMF) tərəfindən qəbul olunan digər standartların ARAP və ÖAT SA üzvlərinin peşə fəaliyyətində tətbiqinə kömək göstərilməsi, tərəflərin

üzvlərinin tədrisi və ixtisasının artırılması üçün ARAP-ın və ÖAT SA-nın tədris mərkəzi şəbəkələri vasitəsi ilə peşə sertifikatlaşdırmasının inkişafı sahəsində əməkdaşlıq edilməsi, ARAP və ÖAT SA üzvlərinin peşəkarlığının inkişafı məsələlərində qarşılıqlı fəaliyyət göstərilməsi, tərəflərin mütəxəssisləri arasında işgüzar ünsiyyətə əlverişli şərait yaradılmasından ibarətdir.

Azərbaycan Respublikası Auditorlar Palatası və ACCA arasında Anlaşma Memorandumunun məqsədi isə hüquqi münasibətlər yaratmaq niyyəti olmadan tərəflər arasında qarşılıqlı əməkdaşlıq ruhunda anlaşma yaratmaq, qarşılıqlı faydaya xidmət edən əməkdaşlıq imkanlarını artırmaq, hər birinin və qarşılıqlı maraqların qorunması üçün tərəflərin əməkdaşlıq bağlı müvafiq rolları və məsuliyyətlərini müəyyən etməkdən ibarətdir.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq iştirakçıları və qonaqları salamladı. V.Novruzov tədbirin Azərbaycan Respublikasının Auditorlar Palatası ilə "Содружество" Assosiasiyası və Auditorlar Palatası ilə ACCA arasında əməkdaşlığa dair sənədlərin imzalanmasına həsr olunduğunu qeyd etdi. O, Azərbaycan və Rusiya auditorları arasında əməkdaşlığın köklərinin uzaq 1999-cu ilə təsadüf etdiyinə toxunaraq, məhz həmin vaxt ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasına Rusiya auditorları ilə Əməkdaşlıq Sazişi imzalanmağa dair xeyir-dua verildiyini və həmin ildən başlayaraq Auditorlar Palatası ilə Rusiya auditorları arasında əməkdaşlığın uğurla davam etdirilməkdə olduğunu xüsusi vurğuladı və bil-



dirdi ki, dünya şöhrətli iqtisadçı alim, saysız-hesabsız titullar sahibi olan, audit və mühasibatçı üçün elminin müasir şəraitdə mütəfəkkirlərindən biri professor Şeremet Anatoliy Daniloviçin rəhbərlik etdiyi nümayəndə heyəti qarşılıqlı razılaşmaya əsasən qurumlarımız arasında Əməkdaşlıq Sazişi imzalamaq üçün bizim qonağımızdır. V.Novruzov imzalanacaq bu sazişin hər iki ölkənin auditorları üçün uğurlu əməkdaşlığa, birgə fəaliyyətə və bütövlükdə audit peşəsinin regionda inkişafına mühüm töhfə verəcəyini və xüsusilə, Azərbaycan və Rusiya prezidentləri cənab İlham Əliyev və Vladimir Putinin nümayiş etdirdikləri qarşılıqlı etimad, etibar və dəstək prinsiplərinin qurumlar arasında öz konkret həllini tapmış olacağını qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının Azərbaycan auditorlarına etdiyi tövsiyələrin, demək olar ki, hamısında qabaqcıl xarici təcrübədən bəhrələnmək və beynəlxalq qurumlarla əməkdaşlıq zərurəti daim vurğulanmaqdadır.

"... Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sistemində inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir..."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

sahəsində uğurlu karyera qurmaq arzusunda olan insanlar üçün biznes yönümlü sertifikatlaşdırma proqramını təklif edir. Sertifikatları və diplomları əksər beynəlxalq şirkətlər tərəfindən tanınan, imtahanları işə qəbul zamanı yüksək qiymətləndirilən, beynəlxalq təşkilat olan ACCA-nın əhəmiyyəti getdikcə artır. V.Novruzov mühasibatçı üçün, hesabatlılıq və audit sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında önəmli rolə malik olan və dünyanın əksər ölkələrində öz fəaliyyəti ilə təmsil olunan İmtiyazlı Sertifikatlaşdırılmış Mühəsiblər Assosiasiyası ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığın 2007-ci il tarixindən - ilk Anlaşma Memorandumu imzalandığı andan başladığını xatırladaraq, bütün bu müddət ərzində Auditorlar Palatasının ACCA-nın diqqətini daim hiss etdiyini, müxtəlif tədbirlərin keçirilməsində dəstək aldığını və həmin qurumun mütəxəssislərinin tövsiyələrindən bəhrələndiyini ön plana çəkdi. O, bu sazişlərin bağlanmasının tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühəsiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafı ilə bağlı əməkdaşlıq etmək, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsi, tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılması baxımından əhəmiyyətini qeyd etdi. Eyni zamanda, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və müstəqil audita göstərilən böyük diqqət və qayğı barədə geniş məlumat verdi.

Sonra "Содружество" Assosiasiyasının (ÖAT SA) prezidenti Şeremet Anatoliy Daniloviç, ACCA-nın Ukrayna və Qafqaz ölkələri üzrə rəhbəri Janetta Onişuk, Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və "Содружество" Assosiasiyasının baş direktoru Nosova Olqa Aleksandrovnaya, Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov çıxış etdilər. Sonra qurumlar arasında əməkdaşlığa dair sənədlər imzalandı və Azərbaycanda auditor xidmətinin inkişafındakı xüsusi xidmətlərinə "Содружество" Assosiasiyasının prezidenti Şeremet Anatoliy Daniloviçə Auditorlar Palatasının "Fəxri üzv" statusu verildi, Assosiasiyanın baş direktoru Nosova Olqa Aleksandrovnaya isə Azərbaycan Respublikası Auditorlar Palatasının "Fəxri auditor" döş nişanı ilə təltif olundu.

Tədbir zamanı qurumlar arasında auditin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılmışdır. Tədbirdə, həmçinin dövlət qurumlarının nümayəndələri, Auditorlar Palatasının əməkdaşları və üzvləri iştirak etmişlər.



Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının
icraçı direktoru

Sahibkarlığın dəstəklənməsi üçün xarici ölkələrin maliyyələşdirdikləri layihələr əlaqələndiriləcək



Prezident İlham Əliyev "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya grant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqəli şəkildə həyata ke-

çiriləcək.

Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanmış kredit, texniki yardım və ya grant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) KOBİA-nın cəlb olunmasını təmin edəcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sazişlər üzrə hə-

yata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin edəcək.


İqtisadiyyat Nazirliyi isə Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və grant müqavilələri (qərarları) barədə məlumatların KOBİA vasitəsilə ümumiləşdirilməsini həyata keçirəcək.

KOBİA təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənmək növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək.

ƏDV daxilolmalarında artım 18,3 faiz təşkil edib

Bu ilin yanvar-may aylarında dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyan etmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatiçiliğində islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında mühəsiblərdən edilən artım templəri həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, qeyri-neft sektorunda vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və digər daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında artım 18,3 faiz, mənfəət vergisi üzrə 33,7 faiz, əmlak vergisi üzrə 13,3 faiz, dövlət rüsumları üzrə 63,2 faiz, digər daxilolmalar üzrə 45,1 faiz, mədən vergisi üzrə 18 faiz, aksizlər üzrə isə 4,6 dəfə təşkil edib.



Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9 faizdən 25,3 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4 faizdən 32 faizə, aksiz vergisi üzrə göstərici 7,1 faizdən 7,4 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faizdən 1,8 faizə, mənfəət vergisi üzrə göstərici 36,4 faizdən 38,2 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7 faizdən 29,6 faizə qalxıb.

Cari ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4 faiz), rabitə sahəsində (40,6 faiz), nəqliyyat sahəsində (26,1 faiz), xidmət sektorunda (22,6 faiz), ticarət sahəsində (13,3 faiz), o cümlədən pərakəndə ticarətdə (32,4 faiz), tikinti sahəsində (9,6 faiz), digər fəaliyyət sahələrində (25,6 faiz) qeydə alınıb.

4-10 iyul 2019-cu il

Vergilər Nazirliyində Azərbaycandakı iqtisadi islahatlar müzakirə olunub



Vergilər naziri Mikayıl Cabbarov "Heritage" Fondunun Beynəlxalq ticarət və iqtisadiyyat üzrə mərkəzinin rəhbəri Terri

Miller ilə görüşüb. Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, görüşdə Azərbaycanda həyata keçirilən

iqtisadi islahatlar müzakirə edilib, qarşılıqlı maraqlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

G20 sammitinin yekunları: Dünyada siyasi və iqtisadi vəziyyət

Ötən ayın son iki günündə dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrinin (G20) Yaponiyanın Osaka şəhərində keçirilmiş növbəti zirvə görüşünün yekunları hələ də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Bela sammitlər təkcə ümumi masa arxasında iclaslardan ibarət olmur, diqqət daha çox dünya liderlərinin çoxsaylı ikitərəfli görüşləri, onların mətbuat konfranslarında beynəlxalq məsələlərə münasibətdə səsləndirdikləri fikirlərə cəlb edir. Sammitin yekun bəyannaməsində liderlər dünyada siyasi və iqtisadi vəziyyətin pisləşməsindən, xüsusilə ticarət münaqişələrinin sayının artmasından və geosiyasi gərginliyin güclənməsindən təəssüfləndiklərini ifadə etmişlər. Bununla belə, tədbirin ev sahibi - Yaponiyanın Baş naziri Sindzo Abe görüşün yekunlarından söz açarkən qeyd etmişdir ki, G20-də ən müxtəlif fikirlər özünü göstərmişdir, amma mühimü odur ki, "biz bir çox problemlərə münasibətdə ümumi yanaşmalar işləyib hazırlaya bildik, ziddiyyətləri qabartmadıq, diqqəti təmas nöqtələrinə yönəldik". Baş nazir buna misal kimi Dünya Ticarət Təşkilatında (DTT) islahatın keçirilməsi məsələsində əldə olunmuş razılışları göstərmişdir. Sammitin iştirakçıları yekun bəyannaməsində dünyanın enerji təhlükəsizliyinə nail olmaq üçün bütün marşrutlar üzrə enerji təchizatını maneesiz təmin etməyə çağırılmışlar. Bundan başqa, G20 kütləvi miqrasiya problemini nizamlamaq üçün birgə fəaliyyətin zərurliyini vurğulamış və bir sıra digər mühim problemlərə toxunmuşdur.

İqlim dəyişikliyi: fikir ayrılığı qalır

BMT-nin üzvü olan 190 dövlətin Parisdə iqlimin müdafiəsi haqqında sazişin imzalanmasından dörd il keçir. O vaxt həm yoxsul, həm də varlı ölkələr sazişə qoşularaq Yer üzərində temperaturun 2 dərəcədən çox artmasında imkan verməmək istəyirdi. Varlı ölkələr yoxsullara kömək etməli idi. Bu məqsədə nail olmaq üçün gələn ildən etibarən hər il 100 milyard dollar məbləğində vəsait ayırmaq barədə söhbət gedirdi.

Saziş imzalandıqdan bir il sonra Donald Tramp ABŞ-ın Prezidenti seçildi və o, sələfi Barak Obamanın dəstəklədiyi sazişdən tezliklə çıxacağını bəyan etdi. Tramp bildirdi ki, Paris sazişi ölkəsinin maraqlarına cavab vermir, amerikalı fəhlələrin və vergidəyicilərinin mənafeyinə ziddir. Özü də söhbət təkcə ABŞ-dan getmir. Rusiya, İraq və İran kimi ölkələr iqlimin müdafiəsi haqqında beynəlxalq sazişi hələ də birmənalı şəkildə dəstəkləməmişdir. Avstraliya və Brazilyada isə millətçiliyi ilə seçilən ifrat sağçılar hakimiyyətə gəlmişlər. Onlar da iqlim dəyişikliyi ilə mübarizədə maraqlı deyillər.

Osaka sammitində dünya birliyini ən çox narahat edən iqlim dəyişikliyi problemi yenidən gündəliyə gəldi. Bu dəfə də məsələyə mü-



nasibətdə kompromis əldə etmək çətin oldu. Belə ki, ABŞ yekun bəyannamədə iqlim dəyişikliyi probleminə toxunmamağı tələb edirdi. Fransa Prezidenti Emmanuel Makron isə iqlim dəyişikliyinə dair Paris sazişinin yekun bəyannaməyə salınmayacağı təqdirdə sənədi imzalamayacağını bildirdi. Uzun-uzadı müzakirələrdən sonra, nəhayət, çıxış yolu tapmaq mümkün oldu, ABŞ-ın mövqeyi ayrıca qeyd edildi. Yekun bəyannamədə iqlim və ekologiya məsələlərinə dair G20 ölkələri arasında itilaf əksini tapdı. Paris sazişini imzalamış ölkələrin əksəriyyəti sazişi müdafiə etdi, başqa bir bənddə qeyd olundu ki, "Birlişmiş Ştatlar Paris iqlim sazişindən çıxmaq barədə qərarını təsdiqləyir".

Bununla yanaşı, sammitdə iqlim dəyişikliyi ilə əlaqədar bir məsələ barədə razılış əldə edildi. İşrakçılar belə bir razılığa gəldilər ki, G20 ölkələri 2050-ci ilədək dünya okeanı sularına plastik tullantıların atılmasına tamamilə son qoymağa çalışacaq.

ABŞ-Çin: Vaşinqton yeni rüsumlar tətbiq etməyəcək

Osaka sammitində ABŞ və Çin liderlərinin görüşü dünya iqtisadiyyatı üçün vacib idi, çünki bu iki ölkə ticarət müharibəsi vəziyyətindədir. Vaşinqton və Pekin bir neçə aydır ticarət mübahisələrini tənzimləmək üçün danışıqlar aparırdı. Məsələtləşmələrin sonuncu, 11-ci raundu bu il may ayının ortalarında ABŞ paytaxtında keçirilmiş, amma bundan sonra danışıqlar dalana dirənmişdir. ABŞ mayın 10-da 200 milyard dollarlıq Çin məhsuluna əlavə gömrük rüsumları tətbiq etmişdir. Ötən ayın əvvəllərində Çin hökuməti cavab tədbirləri görərək ABŞ-ın 60 milyard dollar dəyərində məhsullarına əlavə rüsumlar tətbiq olunmasına ziddir. Özü də söhbət təkcə ABŞ-dan getmir. Rusiya, İraq və İran kimi ölkələr iqlimin müdafiəsi haqqında beynəlxalq sazişi hələ də birmənalı şəkildə dəstəkləməmişdir. Avstraliya və Brazilyada isə millətçiliyi ilə seçilən ifrat sağçılar hakimiyyətə gəlmişlər. Onlar da iqlim dəyişikliyi ilə mübarizədə maraqlı deyillər.

Osaka sammitində dünya birliyini ən çox narahat edən iqlim dəyişikliyi problemi yenidən gündəliyə gəldi. Bu dəfə də məsələyə mü-

danışıqların davam edəcəyindən məmnunluğunu ifadə etmişdir. Bununla yanaşı, vurğulanmışdır ki, Çin rəhbərliyi ölkənin suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir.

"Türkiyə ilə ədalətli davranılmamışdır"

G20 sammiti çərçivəsində ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın görüşünün nəticələri də xüsusi maraqlıdır. Məlum olduğu kimi, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasının əleyhinə çıxır, əks-təqdirdə, Ankaraya qarşı sanksiyalar tətbiq etməklə hədələyirdi. Üstəlik, Vaşinqton Türkiyəni beşinci nasil F-35 döyüş təyyarələrinin istehsalı layihəsindən çıxacağını bəyan edirdi. Artıq Türkiyəli təyyarəçilərin ABŞ-da təlimi dayandırılmışdır.

Osakada Tramp-Ərdoğan görüşü Ağ ev sahibinin gözlənilməz bəyanatları ilə yadda qaldı. ABŞ lideri Türkiyə ilə qarşılıqlı münasibətlərin gərginləşməsində sələfi Barak Obamanı günahlandırdı. Tramp qeyd etdi ki, "Türkiyə ilə ədalətli davranılmamışdır". O əlavə etdi ki, bu işdə "Ərdoğanın günahı yoxdur", çünki Obama administrasiyası Türkiyəyə "Patriot" raketləri satmaqdan imtina etdiyinə görə Ankara Rusiyadan S-400 kompleksləri almaq qərarına gəlmişdir. Öz növbəsində Ərdoğan nəzərə çarpdırmışdır ki, Tramp görüş zamanı ABŞ lideri "sanksiya" sözünü dilə gətirmişdir. O vurğulamışdır ki, Rusiyadan S-400-lərin alınmasında geriyyət yoxdur - Moskva ilə bağlanmış müqaviləni ləğv etmək Türkiyə kimi dövlətə yaraşmaz.

ABŞ və Türkiyə liderlərinin görüşündə Suriya problemi də müzakirə edildi, amma tərəflərin mövqeləri fərqli oldu. Söhbət ilk növbədə PKK terrorçu təşkilatının Suriya üzantısı olan və ABŞ-dan dəstək alan YPG qruplaşmasından getdi. Tramp iddia etdi ki, o, Türkiyə qoşunlarının Suriya kürdlərinə "öldürücü zərbə"-sinin qarşısını almışdır. Ərdoğan isə bu fikrə etiraz edərək konkret ölkə adı çəkmədən bildirdi ki, "bəzi mütəfiqlərimiz" YPG və PKK kimi etnik tənzimləmələr həyata keçirən qruplaşmaları dəstəkləyirlər.

O qeyd etdi ki, Suriyada terrorizmə qarşı mübarizədən söhbət edəndə ciddi problemlər və itilaf ortaya çıxır.

Cari ildə aktiv vergidəyicilərinin sayı 13,1 faiz artıb

Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzi-batçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətləridir. Bu ilin ilk 5 ayında aktiv vergidəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452 min 242 nəfər təşkil edib. Hesabat dövründə aktiv ÖDV ödəyicilərinin sayı 40 faiz artaraq 21 min 394-ə çatıb. Aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 min 930-a, aktiv fiziki şəxslərin sayı

isə 12,2 faiz artaraq 380 min 312-yə yüksəlib.

Cari ilin iyunun 1-nə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 min 377 olub.

Bu ilin yanvar-may aylarında

vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib.




Maddi yardım nə vaxt vergidən azaddır?

Büdcə təşkilatında çalışan işçiyə verilən maddi yardımdan vergi tutulmalıdır? Vergilər Nazirliyinin Media və

kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, işəgötürən tərəfindən öz işçilərinə verilən maddi

di yardım Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinin müddəalarına uyğun olaraq təhsil və ya müalicə haqlarını ödəmək üçün verildiyi halda, həmin maddi yardımın 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün verildiyi halda isə 2000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. İşəgötürən tərəfindən işçilərinə verilən maddi yardımın bu maddə ilə müəyyən edilmiş həddən yuxarı hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunur.



Lombard fəaliyyəti ilə məşğul olanlar gəlir vergisi ödəyicisidirlər

Lombard açmaq üçün lisenziyanın məbləği nə qədərdir və hansı vergi növü tətbiq edilir? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, lombard fəaliyyəti müvafiq icra haki-

miyyəti tərəfindən təsdiq edilmiş xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilməyib. Lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı gündəlik vergi orqanına müraciət

edərək vergi uçotuna alınması, bu fəaliyyət üzrə təsərrüfat subyekti (obyekt) vergi uçotuna qoymalıdır. Bundan başqa, lombardların sadələşdirilmiş vergi sistemini tətbiq etmək hüququ olmadığından gəlir vergisinin ödəyicisi hesab edilir.

Beş ayda Vergilər Nazirliyi proqnoza 110,1 faiz əməl edib

Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyard manat vergi səfərbər edilib, proqnoza 110,1 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi

neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artım proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.

Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölmə-

sindən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.

Bu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.

Центробанк Азербайджана привлек у азербайджанских банков 100 миллионов манатов

1 июля состоялся очередной депозитный аукцион Центрального банка Азербайджана (ЦБА). Как сообщили в ЦБА, на депозитном аукционе Центробанк привлек у азербайджанских банков 100 миллионов



манатов. Спрос на аукционе составил 701,5 миллиона манатов. Средневзвешенная процентная ставка по депозитным сделкам, заключенным в рамках аукциона, составила 6,51 процента.

ОАО «АтаБанк» выиграло премию NETTY 2019



В этом году Национальной Интернет Премии Азербайджана NETTY 2019 был удостоен АтаБанк. Награда была вручена на официальной презентации в отеле Park Inn by Radisson Baku, прошедшей 19.06.2019 года, куда были приглашены представители всех номинантов. АтаБанк вместе с аналитическими и обзорными ресурсами, связанными с экономикой, финансами и бизнесом присоединился к этому кон-

курсу с обновленной интернет страницей. Для сведения отметим, что Национальная Интернет Премия Азербайджана NETTY основана в 2004 году и является первой профессиональной премией Азербайджана в сфере информационных технологий. В результате первичного голосования официальный сайт ОАО «АтаБанк» получил 200 баллов от Совета Экспертов и 37 баллов от членов Виртуального Жюри, занял

первое место. Для определения победителей в каждой номинации в конце голосования приступила Академия премии. Победившему в номинации Экономика и Бизнес первое место, АтаБанк-у была вручена статуэтка NETTY. Участвовавший на мероприятии директор департамента Развития Бизнеса банка, Орудж Ибрагимов отметил, что над новым сайтом банка трудилась как одна команда и выразил признательность всем, кто внес вклад в эту работу. Будучи удобным для пользователей, atabank.com выделится как инновативный маркетинговый инструмент, и премия NETTY тому безусловное подтверждение. Функционирующий более 25-и лет, ОАО «АтаБанк» является современным и универсальным азербайджанским банком. Банк предоставляет полный спектр услуг корпоративным и частным клиентам в Баку и регионах республики.

Fitch Ratings подтвердило суверенный кредитный рейтинг Беларуси

Такая информация размещена на сайте Министерства финансов Беларуси, сообщает АЗЕРТАДЖ со ссылкой на БЕЛТА. "Рейтинговое агентство подтвердило

долгосрочные и краткосрочные суверенные кредитные рейтинги Беларуси по обязательствам в иностранной и национальной валюте на уровне "В", прогноз

"стабильный", - говорится в сообщении. Также отмечены снижение уровня государственного долга, сокращение инфляции, рост золотовалютных резервов,

безуказанная история погашения задолженности суверена. Кроме того, агентство подтвердило рейтинг еврооблигаций Беларуси на уровне "В".

Ежедневные платежи стали ближе с AtaNet

ОАО «АтаБанк» представило пользователям интернет и мобильного банкинга AtaNet следующее обновление. Таким образом, наряду с банковскими операциями, кредитными платежами и контролем за счетами в банке, можно осуществлять другие ежедневные платежи, не выходя из приложения AtaNet. Отныне в AtaNet-е стало возможным оплачивать коммунальные услуги, телефонную связь, услуги интернет провайдеров и кабельного телевидения, а также совершать платежи по Нахчыванской АР. Периодически обновляемый, современный банкинг AtaNet можно скачать в AppStore и PlayStore. Мобильное приложение с безопасным входом и возможностью проводить



операции посредством клиентского номера и Asan İmza, также поддерживает функции распознавания отпечатков пальцев и лица. Отметим, что услуга AtaNet доступна на трех языках (Азербайджанский, Русский, Английский).

Подробнее о продуктах и услугах Банка можно узнать, позвонив по номеру горячей линии 136. Банк предоставляет полный спектр услуг корпоративным и частным клиентам в Баку и регионах республики.

PASHA Bank запустил разработанный вместе с клиентами новый сервис Online Bank

Руководствуясь принципом «Создаем инновационные бизнес-решения вместе с вами», PASHA Bank представил новую инновационную услугу Online Bank для юридических лиц и индивидуальных предпринимателей. В рамках разработки сервиса Online Bank было организовано 5 фокус-групп, а также проведено свыше 150 интервью с клиентами и более 200 практических тестов системы. В ходе встреч с клиентами были определены и приняты во внимание все ключевые трудности, с которыми сталкиваются пользователи удаленного решения в повседневных банковских операциях. Разработанный для обеспечения максимального комфорта и скорости проведения операций, в новом сервисе Online Bank, наряду с проведением операций по счетам, предоставлением вы-



писок и оптимизацией процесса проведения платежей, впервые в стране стала доступна услуга онлайн заказа зарплатных карт. «Оцифровка банковских услуг и продуктов является актуальной темой на сегодняшний день и к концу Стратегии развития, охватывающей 2018-2020 годы, PASHA Bank планирует стать первым цифровым банком Азербайджана. В рамках нашей цифровой трансформа-

ции мы предоставили своим клиентам новый сервис Online Bank, которым в настоящее время пользуются более 1 100 юридических лиц и индивидуальных предпринимателей. Большинство наших клиентов высоко оценивают уровень нового сервиса Online Bank, что является для нас самым важным показателем успешности деятельности в выбранном нами векторе развития», - подытожил Т. Кязымов.

DW пишет о газопроводе ТАНАП

На сайте "Немецкой волны" опубликована статья о транзите азербайджанского газа в Европу через территорию Турции. В ней упоминается, что Государственная нефтяная компания Азербайджана SOCAR объявила 1 июля, что Трансанатолийский газопровод (TANAP) полностью готов к поставкам в Европу газа с гигантского месторождения Шахдениз-2 в Каспийском море. Одновременно с этим, авторы сообщают, что на территории Турции вступила в строй вся транспортная инфраструктура для Южного газового коридора, по которому Азербайджан намерен с 2020 года поставлять газ в страны Европы в обход России. Для справки сообщается также, что трубопровод протяженностью 1850 километров будет принимать газ, идущий из Азербайджана через Грузию, прокачивать его через всю территорию Турции и доставлять до турецко-греческой границы. Там TANAP



будет соединен с Трансадриатическим газопроводом (TAP), который пройдет по территории Греции и Албании и по дну Адриатического моря достигнет конечной точки - Италии. В статье отмечается также о поддержке Евросоюзом

Южного газового коридора с трубопроводами TANAP и TAP в силу желания Брюсселя диверсифицировать источники и пути доставки природного газа на свой рынок и тем самым снизить зависимость от Газпрома.

Европейские структуры заинтересованы в развитии маршрута Каспийское море – Черное море

Европейские структуры заинтересованы в развитии международного транспортного маршрута Каспийское море – Черное море, в котором участвуют Туркменистан, Азербайджан, Грузия и Румыния. Об этом заявил председатель агентства "Автотранспорт Туркменистана" Министерства промышленности и комму-

наций Туркменистана Оразгельды Суханов. Говоря о важности развития и расширения транспортного сотрудничества между странами региона, он напомнил об успешно стартовавшем мультимодальном транспортном маршруте Лапис Лазули с участием Афганистана, Туркменистана, Азербайджана, Грузии и Турции. Он также сообщил о



реализации нового транспортного маршрута Каспийское море – Черное море. Говоря о перспективах нового морского маршрута, он указал на значение этого

коридора для улучшения связей между странами Европы и Азии, его роль в контексте принятой недавно Стратегии Евросоюза для Центральной Азии.

4-10 iyul 2019-cu il

Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV-lərinin rəhbərlərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərinin rəhbərləri ilə görüşlər keçirilib.

Növbəti görüş Ümumrusiya Dövlət Teleradio Şirkətində keçirilib. Heyət üzvlərini Şirkətin xarici əlaqələr departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini Aleksey Perevoşçikov qarşılayıblar. KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskva şəhərinə səfəri barədə məlumat verib.

Vüqar Səfərli Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Pyotr Fyodorov qonaqları salamlayaraq, Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Nümayəndə heyəti üzvləri Rusiyanın Dövlət Teleradio Şirkətinin xəbərlərində Azərbaycan barədə informasiyaların və ayrı-ayrı proqramlarında Azərbaycan barədə müzakirələrin daha effektiv olması üçün təkliflərini səsləndiriblər. Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib. Razılığa gəlinib ki, Şirkətin təşkil etdiyi proqramlarda Azərbaycan tərəfindən ekspertlərə istinadlar edilsin, onlarla əməkdaşlıq gücləndirilsin.

Nümayəndə heyətinin növbəti görüşü "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri öncə Agentliyin iş şəraiti ilə tanış olublar. Daha sonra Agentliyin baş direktoru Dmitriy Kiselyovla görüş keçirilib. Kiselyov Azərbaycanın öz müstəqilliyini möhkəmləndirmək yolunda atdığı addımları diqqətlə müşahidə

etdiklərini və bu yolda Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın regionda oynadığı rola, Rusiya ilə münasibətlərdə sərgilədiyi mövqeyə diqqət çəkərək, iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində KİV-lərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Səfər proqramı davam edir.

Məlumat üçün bildirik ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti"nin baş redaktoru, KİVDF Müşahidə Şurasının sədri Həsən Həsənov, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgəri, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Bakinskiy Raboçiy" qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, "AzərTAC" İnformasiya Agentliyinin redaksiya müdiri müavini Əziz Məmmədov, "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, "Kaspiy" qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.

Vida sözü

Şirməmməd Ağaməmməd oğlu Hüseynov



birleşdirə bilib.

Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərmişdir. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.

1954-cü ildən indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962–1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970–1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976–1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynov 2019-cu il iyunun 24-də - ömrünün 95-ci ilində vəfat etmişdir.

Ş.Hüseynovun həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. 1950–1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil alan Şirməmməd Hüseynov Vətənə ilk azərbaycanlı alim-jurnalist kimi dönüb. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrə müəllimləri bir komanda kimi ətrafında

Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəsə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustası kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsillərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tədrisə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir.

Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun "Şərəf" ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymətdir. Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

Azərbaycan İqtisadçılar İttifaqı, "İqtisadiyyat" qəzeti

7 şəhərin Baş planı təsdiqlənib

Nazirlər Kabineti tərəfindən son 1 il ərzində 7 şəhərin Baş planı təsdiq edilib. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri qeyd edib ki, hazırda isə 3 şəhərin Baş planı razılaşdırma mərhələsindədir və daha 7 şəhərin Baş planı

nın hazırlanması prosesinə başlanılıb. Növbəti 2 ildə isə digər 9 şəhərin Baş planının hazırlanmasına başlanılacaq. S.Nuriyev bildirib ki, indiyədək Azərbaycanın 42 şəhərinin Baş planı yenilənib və Nazirlər Kabineti tərəfindən təsdiq olunub. O, həmçinin, qeyd edib

ki, mövcud qanunvericilik çərçivəsində artıq tikintiyə icazə icraatı həyata keçirilir və son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların yarısından çoxu Bakı şəhəri ərazisindədir. Bu isə təqribən 1 milyon 800 min kvadratmetr tikintinin planlaşdırılması deməkdir.

Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 930 milyon dollar olub

"Keçən il Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi 930 milyon dollar təşkil edib". Bu sözləri Hindistanın

ölkəmizdəki səfiri Bavitlunq Vanlalavna iyulun 1-də Bakıda keçirilən Azərbaycan-Hindistan biznes forumunda de-

yib. "Ticarət dövriyyəsinin 720 milyon dolları Azərbaycanın Hindistandan idxalı hesabına formalaşmışdır. Biz iqtisadi münasibətlərin daha da genişləndirilməsində maraqlıyıq", - deyərək qeyd edib.

Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

Vergi Məcəlləsində Vergiödəyicilərinə verilmiş hüquqlardan biri də artıq ödənilmiş və ya tutulmuş vergi məbləğlərinin geri qaytarılmasını və ya əvəzləndirilməsini tələb etməkdir. Bu hüquq yarandıqı halda, vergiödəyicisi dərhal müvafiq vergi orqanına ərizə ilə müraciət etməklə artıq ödənilmiş vəsaitləri geri qaytara bilər.

AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natig Şirinov vergiödəyicisinin səhvi ucubandan belə hallar baş

verdikdə artıq ödənilmiş vəsaitin geri qaytarılması prosesinin Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsaslanmalı olduğunu qeyd edib. Həmin maddəyə əsasən, vergiödəyicisi tərəfindən ərizə ilə vergi orqanlarına müraciət olunur və həmin vəsaitin qaytarılması 45 gün ərzində həyata keçirilir.

"Bundan başqa, artıq ödənilmiş vəsait vergiödəyicisinin öz istəyi ilə növbəti vergi öhdəliklərinin hesabına aid edilə bilər. Burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Vergi Məcəlləsinin 179-cu

maddəsində, digər vergilərdən fərqli olaraq, əlavə dəyər vergisində (ƏDV) yaranmış artıq vəsaitlərin qaytarılması ilə bağlı xüsusi norma nəzərdə tutulub. Bu norma ondan ibarətdir ki, əgər ödəyicinin dövryyəsinin 50 faizdən çoxu vergiyə sifir dərəcə ilə cəlb olunursa, bu halda ƏDV-dən yaranmış əlavə ödəmə vergiödəyicisinin ərizəsi təqdim edildiyi tarixdən 20 gün ərzində, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 20 gündən, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 4 ay ərzində qaytarılır", - deyərək bildirib.

"Əməkdaşlıq Bəyannaməsi"ni və uzunmüddətli "Əməkdaşlıq Xartiyası"nı Azərbaycan da imzalayıb

Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC-ə üzv və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair sazişin müddətini daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.

Energetika Nazirliyindən bildirilib ki, "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azər-

baycan da qoşulub. Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü "OPEC plus" əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: "OPEC və qeyri-OPEC ölkələri arasında "Əməkdaşlıq Xartiyası" sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı söylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft is-

tehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək". İclasda qeyri-OPEC ölkələrinin nazirləri, həmçinin OPEC-in gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təklif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklif də razılıq verilib. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin ye-

kununda OPEC ölkələri və təşkilat daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ni imza atılıb.

P.Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün "OPEC plus" ölkələrinin bu qərarına da münasibət bildirib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası bu ilin iyulun 1-dən 2020-ci il martın 31-dək nəzərdə tutulub.



“Azercell” yeni brend kimliyini açıqladı



Azərbaycanın telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönməyə qədəm qoyan “Azercell” iyunun 21-də Heydər Əliyev Mərkəzin-

də dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib. Tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə görə, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır. Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 99.1 faiz (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”-in xidmətlərindən yararlanırlar.

TURİZMİN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Turizm istehlakçıya yönəldilmiş inkişaf edən hadisədir. Ümumdünya Turizm və Səyahətlər üzrə Şura müasir turizmin aşağıdakı xarakteristikasını qeyd etmişdir: - dünyada ən iri sənaye sahələrindən biri olan müasir turizm təxminən 3,5 trilyon ABŞ dolları həcmində dövriyyə kapitalına malikdir və səyahət (kruizlər, avtobuslar, təyyarələr, avtomobillər, dəmir yolları); yaşamaq (mehmanxanalar, otellər və motelər, konfranslar, sərgilər, görüşlər); qida (restoranlar, kafelər, barlar); istirahət (oyunlar, parklar, əyləncələr, attraksionlar) kimi komponentləri özündə ehtiva edir; - sənaye məhsulunun aparıcı istehsalçısıdır və ümumi daxili məhsulda (ÜDM) onun töhfəsi 6,1 faiz təşkil edir; - aparıcı vergi ödəyicisidir; - təkcə Avropada deyil, həm də dünyada iqtisadiyyatında ən yüksək inkişaf edən sahədir.

Turizm XIX əsrin 40-cı illərindən inkişaf etməyə başlamışdır. Bu zaman ingilis sahibkarı T.Kuk ölkə daxilində bir neçə ekskursiya və səyahət, sonra isə 1885-ci ildə Parisə ümumdünya sərgisinə xarici səfər təşkil etmişdir. 1886-cı ildə ingilislərin Avropaya, 1888-ci ildə isə ABŞ-a daimi mütəşəkkil səyahətləri başlayır. 1882-ci ildə Kukun təşkilatı ilk dünya səyahətini təşkil edir. Yeni biznes öz sahəsinə yaxşı gəlirlər gətirməyə başlayır və buna digər sahibkarlar da maraq göstərirlər. Tədricən müxtəlif ölkələrdə dünyanın bütün ərazilərində səyahət və ekskursiyaların təşkilatı ilə məşğul olan turizm şirkətləri yaranır.

XX əsrin başlanğıcında nəqliyyat sahəsində nailiyyətlər turizmin inkişafına da təsirini göstərir. Səyahət və ekskursiyalar üçün paraxodlardan, dəmir yollarından, sonra isə artıq avtomobil nəqliyyatından istifadə edilməyə başlandı. Yerdəyişmənin sürəti, uzqlığı, rahatlığı daim artırdı. Özünün erkən mərhələsində xarici səyahətlər üçün aristokratlar və burjuaziya kifayət qədər gəlirlərə malik idilər. XX əsrdə dünyada baş verən müəkkəb siyasi, iqtisadi və sosial proseslər (iki dünya müharibəsi, inqilablar, böhranlar, elmi-texniki tərəqqi, “Soyuq müharibə” və s.) cəmiyyəti dəyişirdi. O, sənaye və mədəni münasibətdə inkişaf edən, daha mobil və çevik, demokratik amilə çevrildi. Turizm müxtəlif maraqlar, zövqlər, gəlirlər üçün fərqli kontingent (məktəblilərdən və tələbələrdən hərbiçilərə və veteranlara qədər)



ya oyunları) meydana gəlmişdi. Ticarətin inkişafı yolların, karvansaraların, tavernaların (bir qayda olaraq, birinci mərtəbədə yeməxana, ikinci mərtəbədə yataq otağından ibarət olan tarixi şəhər və ya yol ətrafı karvansara) kütləvi tikintisinə gətirib çıxardı. Roma aristokratiyası rekreasiya (istirahət) səyahətlərdə - öz villalarında, dəniz ətrafında, dağlarda fəal iştirak edirdi. Qədimdə Şərqdə dəvə üzərində karvanlarla səyahət edirdilər. Xidmət səviyyəsi aktiv ticarət səbəbindən Avropaya nisbətən daha yüksək səviyyədə idi. Orta əsrlərdə səyahətlər arasında dini amil gücləndi - insanların böyük bir kütləsi xristian və müsəlman ziyarətgahlarına baş çəkirdilər. Yalnız İntibah dövründə dini motivlər zəiflədi və səfərlərin fərdi xarakter və təhsil istiqaməti gücləndi. Gənclər çox zaman peşə ilə məşğul olmamışdan əvvəl Avropa üzrə tura çıxırdılar. Avropa cəmiyyəti İsveçrənin, Almaniyanın, Avstriyanın, Yunanistanın, İtaliyanın kurortlarında istirahət edirdi. Dünyada kapitalist münasibətlərinin təşəkkül tapması və inkişafı mütəşəkkil turizmin yaranması

na səbəb oldu. Kapitalizm cəmiyyəti beynəlxalq turizm üçün zəruri olan iqtisadi, siyasi və sosial ilkin şərtlərin formalaşmasında mühüm rol oynadı. Burjuva inqilabının qələbə çaldığı və kapitalizmin inkişaf etdiyi ilk ölkələrdən biri İngiltərə idi. Məhz burada öz fəaliyyətini əvvəlcə ölkə daxilində, sonra isə onun sərhədlərindən kənarında inkişaf etdirən birinci turizm təşkilatları yarandı. Müasir turizmin başlanğıc tarixi 1847-ci il hesab olunur: Kuk tərəfindən Leysterdən Lafboroya qədər “aylıqlar” cəmiyyətinin 570 üzvü ilə turist səfərinin təşkil gülmüzmə qədər gəlib çatmışdır. 1854-cü ildə İngiltərədə səyahətçilərə və turistlərə ünvanlanmış mehmanxanalar üzrə birinci sorğu kitabı nəşr olunur. Burada 8 minə yaxın mehmanxananın adı göstərilir. 1856-cı ildən Kuk digər Avropa dövlətlərinə turizm səyahətlərini təşkil etməyə başlayır. XX əsrin 50-70-ci illərində ingilislər Avropaya səfər edən əcnəbi turistlərin böyük hissəsini təşkil edirdi. Bu dövr üçün “Anqleter”, “Britanik”, “London”, “Vindzor” və s. adda mehmanxanaların Avropa ölkələrində meydana gəlməsi xarakterikdir, Leksikonda isə “ekspres”, “Layner”, “komfort” və s. kimi ingilis sözləri əmələ gəlir. XIX əsrin ikinci yarısında Avropada turizmin inkişafında dəmir yollarının uzunluğuun artması böyük rol oynadı. 60-cı illərin ortalarından İngiltərə ilə ABŞ arasında turizm şirkəti fəaliyyətə başlayır. Bir qədər sonra Fransada, İtaliyada, İsveçrədə və Avropa qitəsinin digər ölkələrində turizm firmaları və agentlikləri yaranır. 1885-ci ildə Peterburqda L.Lipsonun birinci turizm şirkəti fəaliyyətə başlayır. Birinci Dünya müharibəsinə qədər turistlərin və səyahətçilərin əksəriyyəti dəmir və dəniz yolumundan istifadə edirdilər. (davamı var)

BDU-nun dosenti, F.M.Qarayev

“Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal

Belarusun paytaxtı Minskə təşkil olunan II Avropa Oyunlarına yekun vuruldu. Bir-birindən maraqlı idman yarışlarının şahidi olduq. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi. Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı növbəti dəfə özünü “Minsk-2019”-da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu. Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Cüdoçularımız da II Avropa Oyunlarını uğurla - bir gümüş və dörd bürünc medalla başa vurublar. Bütün idmansevərlərin böyük



maraqla və həyəcanla medallar gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Bundan əvvəlki yarışlarda qazandıqları nəticələrlə xalqımızı sevindirən pəhləvanlarımız bu dəfə də etimadı doğrultdular. Azərbaycan güləşçiləri “Minsk-2019”-u ümumilikdə 10 medalla başa vurdular. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Yunan-Roma güləşçilərinin mübarizəsində isə İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriati (130 kq) bürünc medala layiq görüldü. “Minsk-2019”-da karateçilərimiz də onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışdılar. Ölkəmizə bu idman

növündə qızıl medalı +84 kq çəki dərəcəsinə kumite yarışında Asiman Qurbanlı qazanaraq qazandı. Karateçimiz qrup birincisi kimi yarımfinala adlayıb. Gürcüstanlı Qoqita Arkanıyaya qalib gələn təmsilçimiz finalda xorvatıyalı Ancelo Kvesiçi məğlub edərək “Minsk-2019”-un qızıl medalını qazanıb. Karateçilərimiz II Avropa Oyunlarını 5 medalla (1 qızıl, 3 gümüş, 1 bürünc) başa vurublar. Boksda da idmançılarımız ölkəmizin hesabına 2 medal (1 qızıl və 1 bürünc) yazdırdılar. 81 kq çəki dərəcəsinə mübarizə aparən təmsilçimiz Alfonso Dominges müvafiq olaraq Stefan Xrekul (Ukrayna), Mixail Daqalivets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada Benjamin Vittakerə (Böyük Britaniya) 3:2 hesab ilə qalib gələn boksçumuz II Avropa Oyunlarının qalibi olub. Təbii ki, “Minsk-2019”-da qazanılmış bu möhtəşəm qələbələr hansısa təsadüfün nəticəsi deyil. Bu zəfərin təməlinə dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlığı və məsuliyyəti durur.



ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə görkəmli alim, Əməkdar jurnalist **ŞİRMƏMMƏD HÜSEYNOVUN** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Milli Məclisin deputatı İqbal Məmmədova atası **NƏRİMAN MƏMMƏDOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Professor Elşən Hacızadə Asif Məmmədova və Milli Məclisin deputatı İqbal Məmmədova ataları **NƏRİMAN KİŞİNİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir

Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor:
Aytən SƏMƏDZADƏ

ELMI-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhşiz Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:
Lamiya NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmis, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500